

"TƏSDİQ EDİRƏM"
TƏDRİSİN TƏŞKİLİ VƏ TƏLİM
TEKNOLOGİYALARI ÜZRƏ PROREKTOR:
V.I.E: Z.İ. MƏMMƏDOV
dəs. Z.İ. MƏMMƏDOV

"14" 02 2025-ci il

FƏNN SİLLABUSU

İXTİSAS: "Fizika müəllimliyi" "050105"

FAKÜLTƏ: "TƏBİYYAT"

KAFEDRA: "KİMYA VƏ FİZİKA".

I.FƏNN HAQQINDA MƏLUMAT:

FƏNNİN ADI: Optikanın tədrisinin məktəb kursu ("Kimya və fizika" kafedrasının 08 sentyabr 2024-cü il tarixli, 01 sayılı iclas protokolu ilə təsdiq olunmuş işçi program).

KODU: AMTMEF-B08

TƏDRİS İLİ: III tədris ili -(2024/2025) Semestr: VI

TƏDRİS YÜKÜ: cəmi: 150 saat. Auditoriya saatı - 45 (mühazirə-30, seminar -15 s.) auditoriyadan
kenar 105 saat.

TƏDRİS FORMASI: Əyani

TƏDRİS DİLİ: Azərbaycan dili

AKTS üzrə kredit: 5 kredit

Auditoriya N: mühazirə-30 saat

Saat:

II. MÜƏLLİM HAQQINDA MƏLUMAT:

ADI, SOYADI, ELMİ DƏRƏCƏSI VƏ ELMİ ADI: Dos. Kərimov Əfqan Məhmədəli oğlu.

MƏSLƏHƏT GÜNLƏRI VƏ SAATI:

E-MAIL ÜNVANI: afqankarimov56@maul.com,

KAFEDRANIN ÜNVANI: Lənkəran ş., H.Z. Tağıyev küç. 108, LDU, III tədris korposu, otaq № 501

III. TÖVSİYYƏ OLUNAN DƏRSLİK, DƏRS VƏSAİTİ VƏ METODİK VƏSAİTLƏR:

ƏSAS ƏDƏBİYYAT:

1. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Fizika fənni üzrə təhsil programı (kurikulumu) (VI-XI siniflər). Bakı, 2013.
2. Murquzov M.İ., və başqaları. 9-cu sinif üçün fizika fənni üzrə dərslik. Bakı, "Bakı" nəşriyyatı, 2022.
3. Murquzov M.İ, Abdurazaqov R.R, Əliyev, D.Z.Əliyeva,H.L.Bayramlı. Ümumtəhsil məktəblərinin 9-cu sinif üçün fizika fənni üzrə dərsliyin metodik vəsaiti. Bakı, "Bakı" nəşriyyatı, 2016.
4. Abdurazaqov R.R. və başqaları. 11-ci sinif üçün fizika fənni üzrə dərslik. Bakı, 2018.
5. Abdurazaqov R.R, Əliyev R.M. Ümumtəhsil məktəblərinin 11-cu sinif üçün fizika fənni üzrə dərsliyin metodik vəsaiti. Bakı, "Bakı" nəşriyyatı, 2018.
6. Qocayev N.M. Ümumi fizika kursu. IV cild. Optika. Bakı. Qafqaz Universiteti. 2011, səh.544.

Əlavə ədəbiyyat:

1. Abdurazaqov R.R. Fizikadan multimedia. Metodik vəsait. 2 kitabda. I kitab: Mexanika. Molekulyar fizika. II kitab: Elektrostatika. Optika. Atom fizikası. Bakı, Bakıneşr, 2007..

IV. PREREKVİZİTLƏR: Fənnin tədrisi üçün öncədən "Optika" fənninin tədrisi vacibdir.

V. KOREKVİZİTLƏR: Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənnin tədrisinə zərurət yoxdur.

VI. FƏNNİN TƏSVİRİ: VƏ MƏQSƏDİ “Optikanın tədrisinin məktəb kursu” fənninin “Fizika müəllimliyi” ixtisası üzrə bakalavr pilləsində tədrisinin məqsədi IX-XI sinif fizika dərsliklərində verilmiş “Işıq hadisələri” bölmələrinin mövzularının əsas anlayış, qanun və qanuna uyğunluqları, fiziki kəmiyyətlər və onların ölçü vahidlərinin tədris prosesində tələbələrə öyrədilməsi əsasında zəruri bilik və bacarıqlar formalasdırılmasına xidmət edir. “Optikanın tədrisinin məktəb kursu” fənninin tədrisindən öyrənilən bilik, bacarıq və vərdişləri, fərdi məsələlərin həllində və xüsusi fənlərin öyrənilimsi zamanı tətbiq etmək, elmi tədqiqatların aparılması, eksperimentlərin nəticələrinin analizi zamanı mexaniki laboratoriya şəraitində işləmək bacarığı, tələbələrə professional özünütəhsil və özünü təkmirləşdirmək kimi vərdişləri aşılamaq, qəbul edəcəkləri qərarda məsuliyyət hissi, məxsusi qərarın nəticələrinin olması və onu sübuta yetirmək istəyi vərdişlərinə hazırlıqdır.

VII. DAVAMIYYƏTƏ VERİLƏN TƏLƏBLƏR: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamıyyət meyarları nəzərə alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. QİYMƏTLƏNDİRMƏ:

Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya döşlərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar və həmdə laboratoriya varsa onda 10 bal seminar, 10 bal isə laboratoriyyaya görə verilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal - tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal - tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal - tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal - tələbənin cavabı əsasən düzgündür.
- 5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal - tələbənin mövzdən xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal - tələbənin mövzdən qismən xəbəri var.
- 0 bal - suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahana qədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfə
1.	91-100	əla	A
2.	81-90	çox yaxşı	B
3.	71-80	yaxşı	C
4.	61-70	kafi	D
5.	51-60	qənaətbəxş	E
6.	50 və ondan aşağı	qeyri-kafi	F

IX. DAVRANIŞ QAYDALARININ POZULMASI: Tələbə Universitetin daxili nizam – intizam qaydalarını pozduqda onun haqqında əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X. Təqvim mövzu planı: Mühazirə 30 s.

**BAKALAVR TƏHSİL PİLLƏSİ ÜÇÜN Optikanın tədrisinin məktəb kursu KURSUNUN
PROQRAM MƏZMUNU**

No	KEÇİRİLƏN MÜHAZİRƏ MÖVZULARININ MƏZMUNU	Müh.	Sem.
1	<p align="center">Mövzu: İşığın təbiətinə baxışın inkişaf tarixi.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. İşığın dalğa və zərrəcik təbiəti. 2. İşığın yayılma sürəti və onun təyini üsulları 3. İşığın yayılma sürətinin astronomik üsulla təyini. 4. İşığın yayılma sürətinin laboratoriya üsulu ilə təyini. <p align="center">Əsas mənbə: [1-8]; Əlavə mənbə [1-2]</p> <p align="center">Mövzu: İşığın düz xətt boyunca yayılması qanunu</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. İşıq mənbələri 2. İşığın düzxətli yayılma qanununun izah etdiyi hadisələr. 3. İşığın düzxətli yayılma qanununun praktik tətbiqləri <p align="center">Əsas mənbə: [1-8]; Əlavə mənbə [1-2]</p> <p align="center">Mövzu: İşığın qayıtma qanunu.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. İşığın qayıtma qanunu: müstəvi güzgü 2. Müstəvi güzgündə xəyalın qurulma texnikası. 3. Sferik güzgülər. 4. Optik qüvvə və güzgünün xətti böyütməsi. <p align="center">Əsas mənbə: [1-8]; Əlavə mənbə [1-2]</p> <p align="center">Mövzu: İşığın sıurma qanunu.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. İşığın sıurma qanunu. Nisbi və mütləq sindirma əmsali. 2. İşığın paralel üzlü şüşə lövhədən və üçüzlü şüşə prizmadan keçməsi. 3. Tam daxili qayıtma. <p align="center">Əsas mənbə: [1-8]; Əlavə mənbə [1-2]</p> <p align="center">Mövzu: Linzalar. Nazik linzada cismin xəyalının qurulması.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Linzalar. Toplayıcı və səpici linza. 2. Nazik linzada xəyalın qurulması. 3. Nazik linza. Nazik linza düsturu. <p align="center">Əsas mənbə: [1-8]; Əlavə mənbə [1-2]</p> <p align="center">Mövzu: Göz və görmə. Optik cihazlar.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Göz və görmə. Görmə qüsurları və onların aradan qaldırılması 2. Optik cihazlar. <p align="center">Əsas mənbə: [1-8]; Əlavə mənbə [1-2]</p> <p align="center">Mövzu: İşığın interferensiyası.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. İşığın interferensiyası. 2. Nyuton halqaları. 3. İşığın interferensiyasının praktik tətbiqləri <p align="center">Əsas mənbə: [1-8]; Əlavə mənbə [1-2]</p>	2	2

Mövzu: Işığın difraksiyası

Plan:

1. Işığın difraksiyası. Huygens-Frenel prinsipi.
2. Difraksiya qəfəsi.
3. Difraksiya qəfəsi vasitəsilə işığın dalğa uzunluğunun təyini.

2

Əsas mənbə: [1-8]; Əlavə mənbə [1-2]

Mövzu: Işığın dispersiyası.

Plan:

1. Ağ işığın tərkib hissələri. Spektr.
2. Spektrin infraqırmızı və ultrabənövşəyi hissələri.
3. Işıqın dispersiyasının praktik tətbiqləri.

2

2

Əsas mənbə: [1-8]; Əlavə mənbə [1-2]

Mövzu: Işığın polyarlaşması.

Plan:

1. Işıq eninə elektromaqnit dalğasıdır.
2. Polyarlaşmış işıq.
3. Işıqın polyarlaşmasının praktik tətbiqləri.

2

Mövzu: Elektromaqnit şüalanmasının kvant təbiəti.

Plan:

1. Plank fərziyyəsi və onun fiziki mahiyyəti.
2. Kvant (foton). Fotonun xassələri.

2

2

Əsas mənbə: [1-8]; Əlavə mənbə [1-2]

Mövzu: Fotoeffekt.

Plan:

1. Işığın maddə ilə qarşılıqlı təsiri – fotoeffekt hadisəsi.
2. Fotoeffektin təcrübi təsdiqi: fotoeffektin növləri.
3. Fotoeffekt nəzəriyyəsi. Fotoeffekt üçün Eynsteyn düsturu

2

Əsas mənbə: [1-8]; Əlavə mənbə [1-2]

Mövzu: Şüalanma və spektrlər.

Plan:

1. Kompton effekti
2. De-Broyl dalğaları

2

2

Əsas mənbə: [1-8]; Əlavə mənbə [1-2]

Mövzu: Işıq Mənbələri.

Plan:

1. Şüalanma və onun növləri
2. Məcburu şüalanma – lazer və onun praktik tətbiqləri

2

Əsas mənbə: [1-8]; Əlavə mənbə [1-2]

Mövzu: Fotometriya.

Plan:

1. Fotometrik kəmiyyətlər.
2. Fotometrik kəmiyyətlərin ölçü vahidləri.
3. Fotometrik kəmiyyətlərin ölçülmə üsulları.

2

1

Əsas mənbə: [1-8]; Əlavə mənbə [1-2]

Cəmi: 30 s. 15 s.

XI. FƏNN ÜZRƏ TƏLƏBLƏR, TAPŞIRİQLAR: Tələbə fənnin tədrisində əsasən bu bənddə qeyd edilən əsas nüans və məqamları - fənnin predemetini, üsul və metodlarını, mövzunun mahiyyətini aydınlaşdırmağı, əsas anlayışlar, ifadə, tərif, formul və düsturların mənə və əhəmiyyətinini dərk etməyi, mövzudan irəli gələn problemin anlaqlı şəkildə izah etməyi bilməli və bacarmalıdır:

XII. FƏNN ÜZRƏ TƏLİMİN NƏTİCƏLƏRİ:

- Həndəsi optika və onun əsas elementlərinin tədrisi metodikasına yiyələnir;
- İşığın dalğa-zərrəcik təbiəti, optik cihazlar və onların işləmə prinsiplərini məmimsəyir;
- Orta məktəbdə optikanın tədrisinə dair laboratoriya işlərini yerinə yetirməklə praktik vərdişlər əldə edir;

XIII. İMTAHAN SUALLARI

1. İşığın dalğa və zərrəcik təbiəti.
2. İşığın yayılma sürəti və onun təyini üsulları.
3. İşığın yayılma sürətinin astronomik üsulla təyini.
4. İşığın yayılma sürətinin laboratoriya üsulu ilə təyini.
5. Işıq mənbələri.
6. İşığın düzxətli yayılma qanununun izah etdiyi hadisələr.
7. İşığın qayıtma qanunu: müstəvi güzgü
8. Müstəvi güzgündə xəyalın qurulma texnikası.
9. Sferik güzgülər.
10. İşığın sıxma qanunu, nisbi və mütləq sindırma əmsali.
11. Tam daxili qayıtma.
12. Linzalar. Toplayıcı və səpici linza.
13. Nazik linza. Nazik linzada xəyalın qurulması.
14. Göz və görmə. Görmə qüsurları və onların aradan qaldırılması.
15. Optik cihazlar.
16. İşığın interferensiyası.
17. Nyuton halqaları.
18. İşığın difraksiyası. Hüygens-Frenel prinsipi.
19. Difraksiya qəfəsi.
20. Difraksiya qəfəsi vasitəsilə işığın dalğa uzunluğunun təyini.
21. Plank fərziyyəsi və onun fiziki mahiyyəti.
22. Kvant (foton). Fotonun xassələri.
23. İşığın korpuskulyar təbiəti əsasında işiq qanunlarının izahı.
24. İşığın maddə ilə qarşılıqlı təsiri – fotoeffekt hadisəsi.
25. Fotoeffekt nəzəriyyəsi. Fotoeffekt üçün Eynşteyn düsturu.
26. Kompton effekti.
27. De-Broyl dalğaları.
28. Məcburu şüalanma – lazer və onun praktik tətbiqləri.
29. Fotometrik kəmiyyətlər.
30. Fotometrik kəmiyyətlərin ölçü vahidləri.

XIV. KOLLOKVİUM SUALLARI

I Kollokvium

1. İşığın dalğa və zərrəcik təbiəti.
2. İşığın yayılma sürətinin astronomik və laboratoriya üsulu ilə təyini.
3. İşığın düzxətli yayılma qanununun izah etdiyi hadisələr.
4. İşığın qayıtma qanunu: müstəvi güzgü
5. Müstəvi güzgündə xəyalın qurulma texnikası.
6. Sferik güzgülər.
7. İşığın sıxma qanunu, nisbi və mütləq sindırma əmsali.
8. Tam daxili qayıtma.
9. Linzalar. Toplayıcı və səpici linza.
10. Nazik linza. Nazik linzada xəyalın qurulması.

II Kollokvium

1. Göz və görmə. Görmə qüsurları və onların aradan qaldırılması.
2. Optik cihazlar.
3. Işığın interferensiyası.
4. Nyuton halqaları.
5. Işığın difraksiyası. Hüygens-Frenel prinsipi.
6. Difraksiya qəfəsi.
7. Difraksiya qəfəsi vasitəsilə işığın dalğa uzunluğunun təyini.
8. Ağ işığın tərkib hissələri. Spektr.
9. Işıqın dispersiyasının praktik tətbiqləri.
10. Işıqın polyarlaşmasının praktik tətbiqləri

Qeyd: "Optikanın tədrisinin məktəb kursu" fənninin sillabusu **050105 "Fizika müəllimliyi"** ixtisası üzrə tədris planı və fənn programı əsasında "**Kimya və fizika**" kafedrasının **05 fevral 2025-ci il tarixli, 09 saylı iclas protokolu** ilə müzakirə edilərək təsdiq edilmişdir.

Fənn müəllimi:

p.ü.f.d., dos. Ə.M. Kərimov

Kafedra müdürü v.i.e:

r.ü.f.d., dos. N. Paşayev